

Əzəmətlə dayanır

dağlar qoynunda

Şusa!

Sən elə gözəlsən, başdan-binədən, hər görən heyran olub. Uzaq-uzaq uşaqlıq xəyalında o qədər əzəmətli qalmışın ki!.. Qismət olsa, gələcəm, o əzəmətini bir daha görmək üçün. Azadlığının bir yaşı mübarək, Şuşam!..

Uzun ayrıldıdan sonra yurda qayıdışın bam-başqa bir duyğusu var, o hissin sözlə ifadəsi yoxdur. 30 ildən sonra geri alınan o torpaqlar, dağlar, dərələr... indi bizdən çox sevinir. Niye də sevinməsin? Məgər düşmən tapdağı altında yaşamaq asandırı? Əlbəttə, yox!.. İllərcə biz torpaqsızlıq dərdini çəkdik, torpaqlarsa sahibsizlik... İllərcə Şuşam da əsirlikdə qaldı, gözleri hey yol çəkdi, bizi gözlədi. Həsrətinlə qovrulduq, intiqamla yoğrulduq, çilələrin bitməz, bülbüllərin ötməz, səsin bize yetməz oldu, Şuşam! Azadlığın sorağıyla, düşmənərən göz dağı olub bir gün üçrəngli bayraqımızla hüzuruna gələcəyimizə inanırdıq. Göz yaşını silmək üçün gəldik, qayıtdıq. Həsrətin sonunda vüsala yetmek də olurmuş. Bu, nə xoşbəxtlik?! Sən də duydunmu? Biz həmişəlik qayıtmışıq, Şuşam!..

İllər boyu sən öz xatirələrinle yaşadın, biz də öz xatirələrimizlə acımızı yüngülləştirdik! Dövlət başçısı, Ali Baş Komandanın səninlə bağlı xatırsını dinləmisənmi? Mənçə, bu həm də bir xatırlatma, bizi bundan sonra aylıq-sayıq olmağa, dostumuzu-düşmənimizi tanımağa bir çağırışdır: "Dahi Azərbaycan şairi və görkəmli dövlət xadimi Molla Pənah Vəqifin dağıdılmış məqbərəsi önündə dayanarkən 1982-ci ildə Şuşada baş vermiş hadisələri xatırlayıram. Şairin yaradıcılığına həsr olunmuş festivalın açılışına o zaman ulu öndər Heydər Əliyev gəlməşdi, yazıçılar, şairlər, tarixçilər, ədəbiyatşunaslar və şairin poeziyasının vurğuları toplaşmışdı. Qonaqlar öz dövrünün görkəmli siyasi xadimi olan şairin yaradıcılığını xatırlayır, onun faciəli ölümünə təessüfləndirlər. O zaman onlar bir-birini azərbaycanlılara və ermənilərə ayırmır, cəmi bir neçə ildən sonra Qarabağda separatizmin baş qaldıracağını, Ermənistən Azərbaycana qarşı təcavüze başlayacağını ağıllarına belə getirmirdilər..."

Təessüf ki, ağlımızə gəlməyən, başımıza gəldi, Qarabağımızın, onun tacı Şuşamızın gözəlliyyindən, mədəniyyətindən, mənəviyyatından uzaq düşdü. Nələr yaşadıq? Cələladların torpağını qanla necə suladığını, dağlarının, muğam piçildən ayna bulaqlarının, Cıdır düzəninin, Topxananın düşmənin murdar ayaqları altında əzildiyini gördükcə, ölüb-dirilmişik, yaşamamışq. Cıdır düzü, Topxana meşəsi, Daşaltı çayı, Xəzinə qayası, baş-başa verən Bağıraqan, Kirs, Qırqız dağları... kəhana köçürüllüb, havalarda çalınıb, xalçalara toxunub, ancaq kimse onu olduğu kimi yarada bilməyib. Çünkü sən yaradılışından təkrarsız, bənzərsizsən, Şuşam! Ərimgəldi qayası, Qırqpilləkan, Qırçıqanaq qala, İsa bulağı, Sarı baba, Xan qızı

bulağı... canlı bir muzeydir, baxdıqca göz doymur.

Sənsiz yaşamaq çətinmiş, ayrılığın insani ya dərdli şair edər, ya da aşiq. Qürbet cənət olsa belə, sənin yerini verməyib heç zəman:

"Vətən bağı" al-əlvandır,
Yox içində xaribühlüb.


Nədən hər yerin əlvandır,
Köksün altı, sarı bülbülb!?

- deyə sızlayan Ağabəyim ağanın bu yanğısı da elə səndən yanamış Şuşam. Sən hələ bu misraların bəstəsinə bax. Bir anlığa qulaq kəsilib, sən də dirlə xaribühlüb, Cıdır düzəninin, Topxana meşəsinin, Üçmix zirvəsinin nazlı qızı, dünyanın heç yerində görəmədilər, dərmədilər səni, xaribühlüb. Sən adı bir çiçək deyilsən, möcüzəsən, möcüzə. Heç etrin də yoxdur, xırda bənövşəyi rəngli ləçəklerin otaların, başqa gül-çiçəklerin

daş plitələr döşənmiş, evlərin damları tırlərən düzəldilmişdir".

İngilis səyyah və alımları C.Morye və R.Burter də Şuşamın qədimliyi ilə bağlı dəyərli müləhizələr söyləyiblər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl də insan məskəni olub. R.Burter isə yazırkı ki, "Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladarı gözəl hamam qalıqları vardır". Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqda fikir söyləməyə əsas verir. Tarixi mənbələrdə Şuşanın hətta XIII əsrde də Azərbaycanın məşhur şəhərlərindən biri olması barədə də faktlar vardır.

Şuşa qalasının salınmasının da öz tarixçəsi var. Qarabağ tarixçilərinin məlumatına göre bu qalanın inşasına 1750-ci ildə Şuşakənddən bir qədər aralı, hündür, sıldırım dağ üstündə başlanılıb, 1756-1757-ci illərdə tikilib başa çatdırılıb. Pənahəli xan Şuşanı özünə paytaxt edib oranı möhkəmləndirmiş, qala şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə "Pənahabad", son-



arasında elə çətinliklə seçilir ki...

Amma mən səni görmüşdüm, hələ orta məktəbdə oxuyanda Laçının hərbi komissarı işləyən əmim oğlunun yanına getmişdik. Şuşa sanatoriyasında dincəldirdi. Bizə bələdçiyyi də özü edirdi. Cıdır düzənə qalxdıq. Qayanın lap qırığında dayananda: "Bax, Xuraman özünü bu qayadan atıb" - dedi. Kədərləndim. Sonra Topxanaya getdik. Nəğllar aləminə düşmüşdüm sanki, ayağımızın altına çiçək səpmişdilər elə bil. Bax, onda görmüşdüm xaribühlülü... Onda heyran olmuşdum, gözəlliynə Şuşam!

Məşhur rəssam V.Vereşagın səni görəndən sonra yazmışdı: "Bu şəhərin evləri düzgün formalı qəşəng və hündür olub, coxsayılı və gözəl pəncərələrlə işıqlandırılır. Qayaqlar qoynunda yerleşən bu şəhər elə həmin qayalılardan götürülmüş daşlardan tiplidir. Şəhərin bütün küçələrinə enli

radan isə "Şuşa qalası" və "Şuşa" adlandırılıb. Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuş, XVI-II əsrin ikinci yarısından başlayaraq şəhərin əhalisi sürətlə çoxalmış və Şuşa Azərbaycanın mühüm şəhərlərindən birinə çevrilmişdi. Hələ Pənahəli xanın dövründə şəhərdə böyük tikinti işləri aparılırdı. Şuşa gündən-güne gözəlləşirdi.

XIX əsrin ikinci yarısında tikinti işləri Şuşada daha geniş vüsət almışdı. Xurşidbanu Natəvanın, Gövhər ağanın, Cəfərqulu xanın, Uğurlu bəyin, Fərzəli bəyin, Nəcəfqulu ağanın, Hacı qulunun, Səfi bəyin tikdirdiyi yeni tipli saray və imarətlər şəhərə xüsusi gözəllik verirdi. Bu gözəlliyyi görən ulu öndər Heydər Əliyev təsadüfi yere abidələr şəhəri adlandırmamışdır, Şuşanı.

Ümummilli lider Heydər Əliyev 1996-ci il mayın 16-da Prezident sarayında Şuşa və

Laçın rayonlarının ictimaiyyəti ilə görüşündə Şuşanın, ümumiyyətlə, Qarabağın Azərbaycan üçün müstəsna əhəmiyyəti olduğunu bildirək demişdi: "...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yarananlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir".

Səni qoruya bilmədik Şuşam, Cıdır düzündə yağışımız dəsmal götürüb yallı getdi, Topxananın nadir ağaclarını kəsib satdılar. O ağaclarla çalınan baltalar ürəyimizə, kürəyimizə saplandı. "Şuşasız Azərbaycan yoxdur" həqiqətini də onda anladıq. Ali Baş Komandan hər müsahibəsində söyledi bu ifadəni. Şanlı qəlebəmiz də sənin azadlığıyla tamamlandı. O gün tamlaşdıq, bütövləşdik.

İşgaldən azad ediləndən sonra Şuşaya ikinci dəfə səfər edən Prezident İlham Əliyev Novruz bayramını Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd etdiyimizi bütün dünyaya çatdıraraq demişdi: "Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərefəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün geldi, 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik".

Qəlebədən sonra ən möhtəşəm tədbirlərə ev sahibliyi etdin. "Xaribühlüb" musiqi festivalı, dostluq və qardaşlığın nümayisi olan "Şuşa bəyannaməsi", Vəqif poeziya günləri... Çal-çağırin, xoş növrağın başladı.

Şuşanın fərqli bir statusu da vardi: Musiqi mədəniyyətimizin beşiyi. Hələ XIX əsrde burada xanəndə və çalğıçların professional məktəbləri yaranmışdır. Şuşa ifaçıları ölkə hüdudlarından kənarda belə şan-söhrət qazanmışdır. Bu şəhərdə hər bir ailədə oxuyan, musiqiçi vardi, bu şusalılar üçün adı bir hal idi. Bəlkə elə buna görə də məşhur rus şairi Sergey Yesenin demişdi: "Əgər oxumursansa, deməli, şusalı deyilsən!".

Oxusaq da, oxumasaq da elə hər birimiz şusalıq, qarabağlıq, Qarabağ da, Şuşa da hər birimizindir, çünkü qəlbimiz də, ruhumuz da oradan qidalanır, Qarabağdan, Şuşadan. Bundan sonra, bax bele olacaq, hər axşam, şəhər pərdə-pərdə dumanlı dağların zirvəsinə qalxbın dünyaya yayılacaq "Qarabağ şıkəstəsi", bu günün qəhrəmanlarının yazdığı "Qarabağ nəğməsi!". Şuşa bizimdir, Qarabağ Azərbaycandır!

Zümrüd QURBANQIZI,
"Respublika".